

ƏLİ İBN HƏSƏN ƏL-BAXƏRZİNİN HƏYATI VƏ ƏDƏBİ ŞƏXSİYYƏTİ ORTA ƏSR MƏNBƏLƏRINDƏ

Xülasa

Bu məqalənin məqsədi XI əsrda yaşayış-yaratmış müsəlman Şərqiyyin görkəmli ədib və şairi olan Əli ibn Həsən əl-Baxərzinin tərcüməyi-halını və adabi şəxsiiyyətini orta əsr ərəb mənbələri əsasında araşdırmaqdan ibarətdir. Orta əsr mənbələri adətən bir çox məsələlərə dair bir-birini təkrarlasa da, hər müəllif öz dünyagörüşü və yazdığı əsərin məqsədlərinə müvafiq əl-Baxərzinin tərcüməyi-halına və yaradıcılığına bir qədər fərqli münasibət oks etdirə bilmisdir. Əl-Baxərzinin yaşadığı dövr Abbasilərin xilafətinin siyasi sıqutu və Səlcuqluların hakimiyyətə gəlməsi ilə xaraktiż olunur. Bu baxımdan tədqiq edilən əsərlər Əl-Baxərzi haqqında məlumat verməklə yanaşı, onun yaşadığı dövrün abuhavasının təsvirini yaratmağa, XI əsrda müsəlman imperiyasında üç asas xalq – ərəb, fars və türklərin comiyyatdakı yeri və çökisini qiymətləndirməyə imkan verir. Tədqiqatın aktuallığı mühüm bir tarixi dövrün ədəbi və bədii mənzərəsi ilə bağlı biliklərin genişləndirilməsi və orta əsərlərə fars-türk-ərəb ədəbi əlaqələrinin zəif öyrənilmiş sehisəsinin üzə çıxılması zərurəti ilə müsyayən edilir.

Açar sözlər: Əl-Baxərzi, Səlcuqlar, "Dumyat əl-qasr", antologiya, poeziya

Giriş. Öz dövrünün görkəmli ədibi və şairi olan Əli ibn Həsən əl-Baxərzi (b.e. 1075) barədə bir sıra orta əsr ərəb mənbələrində məlumatlar hifz olunub. Bu mənbələrdə bir qayda olaraq ədibin təhsili, müəllim və himayədarları, onun ən mühüm əsəri olan "Dumyat əl-qasr" barədə məlumat verilir. Orta əsr mənbələri adətən bir çox məsələlərdə bir-birini təkrarlasa da, hər müəllif öz dünyagörüşü və yazdığı əsərin məqsədlərinə müvafiq əl-Baxərzinin tərcüməyi-halına və yaradıcılığına bir qədər fərqli münasibət oks etdirə bilmisdir. Bu yazıda məqsəd əl-Baxərzinin tərcüməyi-halını və ədəbi şəxsiiyyətini orta əsr ərəb mənbələri əsasında araşdırmaqdır.

Əl-Baxərziyə yaxın mənbələrdən biri Əbu Səd əl-Səmaninin (b.e. 1166) (*الأنساب*) (*Nəsəbələr*) əsəridir. Əl-Səmani ədibin adını *ابو الحسن على بن أبي الطيب الباخري* kimi qeyd edir. Onun barəsində deyir:

واحد عصره وعلامة دهره. ساحر زمانه في ذهنه وفريحة.
“Öz dövrünün yeganəsi və zamanasının parlaq şəxsiiyyəti idi. O, zehni qabiliyyəti və istədi ilə öz zamanasını heyran etmişdi”.

Əl-Səmani göstərir ki, əl-Baxərzi gənciliyində imam Cuveyinin yanında fiqhı öyrənmiş, sonra fiqhən əl-çəkib katiblik sənətinə yielənləşmişdir. Əl-Səmani yəgər o, Bağdada atası ilə getmiş, burada vəzir Əbu Nasr əl-Kunduri ilə yaxınlaşmışdır. Səmani göstərir ki, bir müddət Bağdadda qaldıqdan sonra ədib Xorasana getmiş, buradakı üns məclislərinin birində Nizamiyyə dövləti zamanında 467-ci ilin Zül-Qədə ayında türklər tərəfindən qətlə yetirilmişdir. Əl-Səmani onun qatlı barədə qanının yerdə qaldığını, yəni qatilinin cəzalandırılmadığını bildirir [1, s.21]. Göründümüz kimi, əl-Səmani əsas diqqəti ədibin şəxsiiyyətinə, savad sahibi olmasına və vəzir əl-Kundurinin himayəsində olmasına yönəldir. “Qanın yerdə qalması” ifadəsi ilə əl-Baxərzinin qatilinin cəzalandırılmasında Səlcuqlar dövlətinin marağının olmaması bildirilir.

Əl-Baxərziyə nisbətən yaxın mənbə İmad əl-İsfahaninin (*خریدة القصر وجريدة العصر* ("Xəridət əl-qasr")) əsəridir. “Xəridət əl-qasr” əl-Baxərzinin vəfat tarixi, Nizam əl-Mülk zamanında yaşaması və s. ilə bağlı məsələləri başqa mən-

bələrədə olduğu kimi verir. Əl-İsfahani “Dumyat əl-qasr” əsəri ilə İsfahanda, məscid nəzdində bir kitabxanada tanış olduğunu qeyd edir və məhz bu tanışlıqdan sonra öz antologiyasının tərtibinə həvəsləndiyini deyir. Əl-İsfahani sələfinin həm nəst, həm də poeziya sahəsində istedad sahibi olmasına vurgulayır. Onun sözlərinə görə: “Hal-hazırda (yəni XII əsrin 2-ci yarısında L.M) isfahanlılar əl-Baxərzinin yaradıcılığına o qədər möftündurlar ki, onun saldığı yoldan kənara çıxan heç bir əsəri bayənmirlər” [2, s.94].

“Xəridət əl-Qasr”da əl-Baxərzinin əl-Kunduri ilə Bağdada gəlməsi, sonra bir müddət Bəsra'da yaşayış öz savadı və qabiliyyəti ilə bəsralıların xatirində qalmasını söyləyir. Daha sonra o, məktublar divanında çalışmış, vəzifə pilləsində gah irəliləmiş, gah da aşağı düşmüşdür. Əl-İsfahani hətta əl-Baxərzinin müəyyən müddət ordu divanında çalışmasını da qeyd edir. Sonda əl-Baxərzinin böyük bir divanı olması və bu divandan bəzi şeirlərin “Dumyat əl-qasr”da verilməsi bildirilir. Həmin şeirlərdən bəzilərini əl-İsfahani öz ocerkinə əlavə edir [2, s.95-98]. Bu şeirlərin əksəriyyəti o dövrün ədəbi zövqünə müvafiq olan müzəkkər qəzəl jənnədadır.

Yaqut əl-Həməvi ər-Rumi (b.e. 1229) *معجم الادباء* əsərində əl-Baxərziyə həsr etdiyi 512 sayılı ocerkdə ədibin həyatı və yaradıcılığı barədə bir sıra maraqlı məlumatlar verir. O, ədibin adını *علي بن الحسن بن علي بن أبي الطيب الباخري السنخي* kimi təqdim edir [3, s.17]. Qeyd etmək lazımdır ki, *ابو السنخي* nisbəsinə başqa mənbələrdə rast gəlinmir və əl-Beyhaqiyə istinadən künyəsinin القاسم olduğunu bildirir. Yaqut öz ocerkində *“Xəridət əl-Qasr”* a istinad edərək, onun *دميۃ القاسم* kitabını yazdığını və bu kitabın bir nüsxəsinin İsfahan kitabxanasında olduğu barədə məlumat verir. O, “Xəridət əl-Qasr” müəllifinin (*الحاكم* (öz əsərini İsfahan kitabxanasında oxuduğu “Dumyat əl-qasr” əsərinin təsiri ilə yazdığını etiraf etdiyini xəbər verir. Yaqut ədibin Bağdəzdə “məclis əl-üns” tipli bir məclisde 467-ci ildə qatlı yetirildiyini bildirir. Adətən orta əsr müəllifləri əl-Baxərzinin qatlı ilə bağlı *ذهب نهاده* “qanı hədər getdi” ifadəsini işlədir və onun qatilinin cəzalandırılmadığını bildirirlər.

Yaqutun ocerkindən əl-Baxərzinin fars əyalətlərində məşhur olması və onun şeirlərinin xüsusişlə İsfahanda çox sevildiyi məlum olur. O, Bağdada vəzir əl-Kunduri ilə gəlib burada katiblik etmişdir [3, s.18]. Beləliklə, Yaqutun məlumatından əl-Baxərzinin bir saray məmuru olmasını görürük.

Məlumdur ki, katiblik sənəti yarandığı gündən farsların əlində olub. İlk katiblər, Əbdülhəmid əl-Katib və Əbn əl-Müqəffə fars əsilli məvalilər idi. Farslar uzun illər boyu əreb dilinə müükəmməl yiylənib, İsləm dünyasının ziyanlı ordusunda mühüm mövqə tutmuşlar. Türk əsilli Səlcuqların hakimiyyətə gəlməsi ilə farsların feallaşması, mühüm mənsəbləri əle keçirmək cəhdləri başa düşüləndir. Çünkü əreblərdən fərqli olaraq, farslar tarix boyu türklərlə düşmənçilik edib.

Türklərin hakimiyyətə gəlməsi ilə siyasi təsir güclərini itirəcəklərini düşünən fars aristokratiyası mühüm mənsəbləri əle keçirməklə müsəlman imperiyasında öz nüfuzlarını qorumağa çalışırdılar. Digər tərəfdən, hələ Abbasilərin hakimiyyətə gəlməsi ilə təsis edilən vəzirkilik mənəsəbi çox zaman farsların əlində olmuşdur. Sülalələr dəyişsə də, bu ənənə davam etməkdə idi. Çünkü farsların digər xalqlarla müqayisədə güclü dövlətçilik ənənəsi olmuşdur.

Yaqut əl-Həməvi göstərir ki, əl-Baxərzi şeirlərə mədhiyyə yazıb. Bağdad şeirlərinin naqibə olan Əbul-Qasim Əli ibn Musaya həsr etdiyi qəsidi buna misaldır. Yaqut əl-Baxərzinin bəzi şeirlərini Əbul-Həsən, bəzilərini isə Əbul-Qasim künyəsi ilə imzaladığını bildirir [3, s.25].

Yaqut əl-Həməvinin əl-Baxərzi barədə məlumatları bu ocerklə bitmir. Başqa ədib və şairlərden bəhs edərək, o, dönen-dönen əl-Baxərziyə istinad edir. Əsərin bir yerində o, əl-Baxərzinin əsərini 466-ci ilin Cümadi əl-Əxirdə tamamladığını və bu əsərin təsiri ilə 528-ci ildə Əli ibn Zeyd Əbul Həsən ibn Əbil-Qasim əl-Beyhaqının *نعي القصر* əsərini yazdığını qeyd edir [3, s.18].

Beləliklə, Yaqut öz ocerkində əl-Baxərziyi ümumi ədəbi prosesin bir hissəsi kimi təqdim edir. O, ədibin “Dumyat əl-qasr” əsərini yazarkən təsirləndiyi mənbələri və əksinə, onun əsə-

rinin təsiri altında meydana gələn əsərləri qeyd edir.

Digər orta əsr müəllifi İbn Xəlliqanın (b.e. 1282) 475 sayılı ocerkində yer alan məlumatı görə, əl-Baxərzi məşhur şair olub öz fəzilət və zehnində görə fərqlənmmişdir. İbn Xəlliqan da əl-Baxərzinin əvvəl Şeyx Cuveyinin yanında şafii fiqh məzhəbinə yiyələndiyini, sonra fiqhdən əl-çəkib ədəbiyyata üz tutduğunu qeyd edir. O, əl-Baxərzinin "Dumyət əl-qasr" əsərini Əbu Mənsur əl-Səalibinin "Yətimət əl-Dəhəri" nə bir əlavə kimi yazdığını, bu əsərin təsiri ilə əl-Beyhaqının "əl-Vişah" əsərini tərtib etdiyini qeyd edir. Bu son xəbərdə İbn Xəlliqan İmad əl-İsfahaninin "Xəridət" əsərinə istinad edir [4, s.387]. İbn Xəlliqan əl-Baxərzinin poeziyasından aşağıdakı beytləri misal göstərir. Şeir başqa mənbələrdə yer almadiğindən, xüsusi maraq doğurur:

يَا خَالِقُ الْخَلْقِ حَمْلَتُ الْوَرَى لَمَّا طَغَى الْمَاءُ عَلَى جَارِيَةٍ
وَعَدْكَ الْأَنْ طَغَى مَازِهٌ فِي الصَّلْبِ فَاحْمَلْهُ عَلَى جَارِيَةٍ

*Ey məlxuqtın Xaliqu, sular tügylan edib
(sel yaradarkən) sən insanları gəmiyə yüklədin.*

*İndi də sənin bəndənin belindəki sular
(nütfə) tügylan edir.*

*Mən də onu bir cariyəyə yüklədim (onu
hamılə etdim).*

Şair birinci beytdə Nuh tufanına və sel zamanı insanların gəmida xilas olmasına və şafii məzhəbində müəyyən iz buraxmasına dələlet edir. Əl-Baxərzinin babası qazilik və şairlik arasında qalarkən, üstünlüyü birinciyə verir. Əl-Baxərzi isə babasından fərqli olaraq, fəqihiyədən əl-çəkib ədəbiyyat yolunu tutur. Növbəti mənbəmiz olan "Şəzərat əl-Zəhəb" də əl-Baxərzinin ədəbiyyata bağlılığından xəber verir.

Əl-Hənbəlinin (h. 1089) "Şəzərat əl-Zəhəb" əsərində göstərilir ki, Əli ibn əl-Həsən Əbi-Tayyib əl-Baxərzi Nişapurun əl-Baxərzi na-hiyəsindəndir. Əl-Hənbəli onun "kitabət, inşa, şeir və fəzilət sahəsində dövrünün öndərlərindən" olduğunu qeyd edir:

كَانَ رَاسًا فِي الْكِتَابَةِ وَالْإِنْشَاءِ وَالْشِعْرِ وَالْفَحْضُولِ

Əl-Baxərzi gəncliyində şafii məzhəblə olub, fiqhə meyil etə də, sonradan ədəb sahəsinə daha meyilli olub. Əl-Hənbəli onun tez-tez divanlara getdiyini, zamanının bir çox möcüzlərinin şahidi olduğunu qeyd edir və bildirir ki, əl-Baxərzinin "Dumyət əl-qasr" adlı bir əsəri və böyük bir şeir divanı var: "Dumyət"

Əl-Baxərzinin öz doğma şəhəri əl-Baxərzə qətlə yetirildiyini bildirir [5, s.256-257]. O, ədibin bəzi şeirlərində nümunələr verir.

عَجَبَتْ مِنْ دِعْمِيْ وَعَيْنِيْ
مِنْ قَبْلِ بَيْنِ وَبَعْدِ بَيْنِ
فَسَارَ دِعْمِيْ بِغَيْرِ عَيْنِيْ
كَذَّانِ عَيْنِيْ بِغَيْرِ عَيْنِيْ
[5, s.257].

Mən ayrıraqdan əvvəl və sonra göz yaşalarının və gözlərinin halına heyran galmışdım.

Ayrılıqdan əvvəl gözlərim yaşıssız idi. Sonra isə göz yaşalarım gözsüz qaldı.

Bu şeirdə şair ümidi və مع sözlərini döndənə işlətməklə (təkrir) şeirdə səs və fikir harmoniyası yaratmışdır.

Mənbələrdə misal gətirilən şeirlər əl-Baxərzinin öz dövrünün görkəmlı şairi kimi tanınmasına dələlet edir. Bu şeirlərdə diqqəti cəlb edən əl-Baxərzinin orijinallığı, ənənələrdən uzaqlaşış unikal obrazlar yaratmaq bacarığıdır.

Əl-Subkinin əsərində əl-Baxərzinin babası qazili ədəbiyyatı kimi tanınmasına dələlet edir. Bu şeirlərdə diqqəti cəlb edən əl-Baxərzinin öz dövrlərinin məşhur ədibləri kimi tanındığı qeyd edilir [5, s.144].

Əl-Subkinin bu məlumatı əl-Baxərzinin ailəsinin ədəbi ənənələrə malik olmasına və şafii məzhəbində müəyyən iz buraxmasına dələlet edir. Əl-Baxərzinin babası qazilik və şairlik arasında qalarkən, üstünlüyü birinciyə verir. Əl-Baxərzi isə babasından fərqli olaraq, fəqihiyədən əl-çəkib ədəbiyyat yolunu tutur. Növbəti mənbəmiz olan "Şəzərat əl-Zəhəb" də əl-Baxərzinin ədəbiyyata bağlılığınından xəber verir.

Əl-Hənbəlinin (h. 1089) "Şəzərat əl-Zəhəb" əsərində göstərilir ki, Əli ibn əl-Həsən Əbi-Tayyib əl-Baxərzi Nişapurun əl-Baxərzi na-hiyəsindəndir. Əl-Hənbəli onun "kitabət, inşa, şeir və fəzilət sahəsində dövrünün öndərlərindən" olduğunu qeyd edir:

كَانَ رَاسًا فِي الْكِتَابَةِ وَالْإِنْشَاءِ وَالْشِعْرِ وَالْفَحْضُولِ

Əl-Baxərzi gəncliyində şafii məzhəblə olub, fiqhə meyil etə də, sonradan ədəb sahəsinə daha meyilli olub. Əl-Hənbəli onun tez-tez divanlara getdiyini, zamanının bir çox möcüzlərinin şahidi olduğunu qeyd edir və bildirir ki, əl-Baxərzinin "Dumyət əl-qasr" adlı bir əsəri və böyük bir şeir divanı var: "Dumyət"

بَيْمَةُ الدَّهْرِ əsəri-
əsəri Əbu Mənsur əl-Səalibinin davamıdır.

Orta əsr mənbələrindən İbn Hacər əl-Əsgəralı (b.e. 852 h.) "Lisən əl-Mizən" əsərində əl-Baxərziya ocerk həsr etmir, o yalnız əsərin bir yerində Məhəmməd ibn Adəm əl-Hərəvi adlı mötəzili alimdən bəhs edərkən, əl-Baxərzinin "Dumyət" əsərində xatırlandığını bildirir [6, s.544].

Qeyd etmək lazımdır ki, tanış olduğumuz mənbələrin heç biri əl-Baxərzinin doğum tarixi barədə malumat vermir. "Xəridət əl-Qasr"da əl-Baxərzinin Nizam əl-Mülk dövründə yaşı olmasının bildirilir [2, s.94]. İbn Xəlliqan, əl-Hənbəli, Səmani və Subki də ədibin doğum tarixini qeyd etmir. Yaqtı əl-Həməvi onun 434 (h) tarixdə Nişapurdə əl-Kunduri ilə görüşüb ona zərafatyana şeir həsr etməsini qeyd edir [3, s.18]. Əl-Baxərzi özü isə 434-cü ildə gənclik dövrünü qədəm qoyub səyahətlər etdiyini bildirir.

Əl-Baxərzinin divan işlərindən əl-çəkib dövlət adamlarından çəkinməsi barədə məlumat Məhəmməd Aufinin "Lubab əl-bəb" əsərində yer alır. Aufi onun dövlət işlərindən çəkinməsi

nin səbəbi kimi şərab əhli olan dostlarının məclisine can atması göstərir [7, s.14]. Əl-Tuncı fars təzkirəcisinin fikrinə etiraz edib əl-Baxərzinin "Dumyət əl-qasr" əsərini yazmaq üçün divandan uzaqlaşdığını bildirir [7, s.14].

Əl-Baxərzinin şeirləri arasında xəmriyyələr də rast galınır. Amma Məhəmməd Aufidən başqa heç bir müəllif onun şərabə meyilli olmasının barədə məlumat vermir.

Nəticə. Bütün bu deyilənlərə yekun vuraraq, Əli ibn Həsən əl-Baxərzinin öz dövrünün həm əxlaqi, həm də savadı və dünyagörüşü ilə maraqlı bir şəxsiyyət olduğunu söyləmək olar. Onun portretinin əsas cizgiləri kimi ədəbiyyata hədsiz marağı, ərəb dilini mükəmməl bilməsi, şair təbiəli bir insan olub gözəl şeirlər deməsini qeyd edə bilərik. Ədibin dostluqda vəfali olmasını dostu, tələbə yoldaş və himayədarı olmuş əl-Kundurini heç vaxt unutmamasını, ona şeirlər həsr etməsini buna misal olaraq göstərmək olar. Əl-Baxərzinin müəmmələ şəkildə qətlə yetirilməsi isə onun bir şəxsiyyət olaraq selcuqi səltənəti üçün arzuolunmaz şəxs olmasından xəber verir.

ƏDƏBİYYAT

1. ابو سعد عبد الكريم بن محمد بن منصور التميمي السمعاني، الانساب، تحقيق الشيخ عبد الرحمن بن يحيى المعلمى اليماني، القاهرة، مكتبة ابن تيمية
2. عاد الدين الاصفهاني، خربدة القصر وجريدة العصر، تقديم وتحقيق عدنان محمد ال طعمه، طهران، 1999، المجلد التاسع
3. ابو عبد الله ياقوت بن عبد الله الرومي الحموي، مجمع الاباء او ارشاد الريب الى معرفة الاعيب، بيروت، دار الكتب العلمية، المجلد الرابع، 1991،
4. ابو العباس شمس الدين احمد بن محمد بن ابي بكر بن خلakan، وقيات الاعياد وانباء ابناء الزمان، تحقيق احسان عباس، الجزء الثالث، بيروت، دار صادر، 1977،المجلد الثاني
5. تاج الدين ابو نصر عبد الوهاب علي بن عبد الكافي السبكى، طبقات الشافعية الكبرى، تحقيق محمود محمد الطناхи، دار احياء الكتب العربية، الجزء الخامس، 1964
6. احمد بن علي بن حجر السقلياني، لسان الميزان، تحقيق سلمان عبد الفتاح ابو عده، الجزء السادس، بيروت، مكتب المطبوعات الاسلامية، 2002
7. علي بن الحسن البخاري: حياته وشعره وديوانه، تأليف وتحقيق محمد التونجي، دار صادر، 1414ھ ص.14

THE LIFE AND LITERARY PERSONALITY OF ALI IBN HASAN AL-BAKHARZI IN MEDIEVAL SOURCES

Summary

The aim of this article is to study the biography and literary personality of Ali ibn Hasan al-Bakharzi, the outstanding writer and poet of the Muslim East, in the XI century, according to the medieval Arab sources. Historically, the period of the life of al-Bakharzi is characterized by the political collapse of the Abbasid Caliphate and the coming of Seljuks to power. Therefore, the researched works, along with information about al-Bakharzi, also give an idea of the atmosphere of his epoch, assess the influence and status in the society of the three main peoples of the Muslim world - Arabs, Persians and Turks. Topicality of the study is defined by increasing the information about literary and artistic

appearance of an important historical period and revealing the stage that Persian-Turkish-Arabic literary relations have been studied poorly.

Key words: Al-Bakharzi, The Seljuqs, "Dumyat al-Kasr", anthology, poetry

ЖИЗНЬ И ЛИТЕРАТУРНАЯ ЛИЧНОСТЬ АЛИ ИБН ХАСАНА АЛЬ-БАХАРЗИ В СРЕДНЕВЕКОВЫХ ИСТОЧНИКАХ

Резюме

Целью данной статьи является изучение на основе средневековых арабских источников биографии и литературной личности выдающегося писателя и поэта мусульманского Востока Али ибн Хасана аль-Бахарзи, который жил и творил в XI веке. Исторический период жизни аль-Бахарзи характеризуется политическим крахом Аббасидского халифата и приходом к власти сельджуков. Поэтому исследованные труды наряду с информацией об аль-Бахарзи дают также представление об атмосфере его эпохи, оценивают влияние и статус в обществе трех основных народов мусульманского мира – арабов, персов и тюрков.

Ключевые слова: Аль-Бахарзи, сельджуки, «Думят аль-Каср», антология, поэзия